



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ PREZİDENTİ
SƏRƏNCAM

№ 170

Bakı şəhəri

17 mart 2017-ci il

AMEA-da əqli mülkiyyətin yaradılması,
qorunması və istifadəsi prosesinin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında

AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadə olunması prosesini təkmilləşdirmək, AMEA əməkdaşlarının elmi-texniki yaradıcılığını və innovativ fəaliyyətini stimullaşdırmaq, onların öz əməklərinin nəticəsinə marağını yüksəltmək məqsədi ilə:

1. AMEA əməkdaşlarının müəllifi olduğu ixtira, faydalı model və sənaye nümunələrinə Azərbaycan Respublikası və Avrasiya patentlərinin alınması, növbəti illərdə qüvvədə saxlanması, bu barədə məlumatın patent bülletenlərində dərci ilə bağlı dövlət rüsumları həmin əməkdaşların təqdim etdiyi "Patent ərizəsi" (əlavə olunur) və onların çalışdığı AMEA-nın elmi müəssisə və təşkilatlarının rəyi əsasında AMEA-nın vəsaiti hesabına ödənilsin.
2. AMEA-ya məxsus patətdən istifadə hüququnun lisenziya müqaviləsi ilə üçüncü şəxsə verilməsindən və ya bu patentin tətbiqi ilə yaradılmış məhsulun realizasiyasından əldə edilən xalis gəlirin 25%-i patent müəllifinə ödənilsin.
3. AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə:
 - 3.1. bu sərəncamın 1-ci və 2-ci bəndlərində göstərilən müddəalar da nəzərə alınmaqla, elmi işçilər və mütəxəssislər tərəfindən yaradılacaq patent obyektləri barədə bu işçilərlə qanunvericiliklə müəyyən edilmiş müqavilələrin bağlanması və icrasını təmin etsinlər;
 - 3.2. AMEA-da elmi tədqiqatlara cəlb edilən doktorant və dissertantlar, xarici ölkələrdən olan alim və mütəxəssislər, ölkənin digər elmi və tədris müəssisələrinin əməkdaşları ilə bağlanacaq əmək müqavilələrində bu şəxslərin əqli mülkiyyətinin yaradılmasında və bu mülkiyyətin istifadəsindən

- əldə edilə biləcək gəlirdə iştirakı məsələlərinin əks olunmasını təmin etsinlər;
- 3.3. Müəssisədə müəllif hüquqları və patent məsələləri üzrə koordinator funksiyalarını ictimai əsaslarla icra edəcək zəruri bacarıqlara malik olan əməkdaşı müəyyənləşdirib 10 gün ərzində onun haqqında məlumatı Rəyasət Heyətinin Müəllif hüquqları və patent şöbəsinə təqdim etsinlər;
- 3.4. rəhbəri olduqları elmi müəssisə və təşkilatda patent koordinatoru vəzifəsini keyfiyyətlə icra edən, habelə səmərəli ixtiraçılıq fəaliyyəti ilə seçilən əməkdaşları fərqləndirmək və həvəsləndirmək üçün maddi və mənəvi stimullaşdırıcı tədbirləri həyata keçirsinlər.
4. Elmi müəssisə və təşkilatların patent fəaliyyəti haqqında yekun məlumat elmi müəssisə, təşkilat və bölmələrin illik hesabatlarına daxil edilsin.
5. AMEA-nın elmi müəssisə və təşkilatları hər rübün sonunda patent alınması üçün müvafiq dövlət orqanına təqdim edilmiş iddia sənədləri haqqında ümumi məlumatı və hər bir ixtira üçün bu ixtiranın tətbiqi nəticəsində əldə edilə biləcək iqtisadi səmərənin təsdiq olunduğu "İxtiranın iqtisadi səmərəsi" müşayiət sənədini AMEA Rəyasət Heyəti aparatının Müəllif hüquqları və patent şöbəsinə təqdim etsinlər.
6. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi (texnika üzrə elmlər doktoru Əminəğa Sadıqov) magistratura və doktorantura səviyyələrində elmi kadrların hazırlıq proqramlarına "Əqli mülkiyyətin qeydiyyatı və qorunması" və "İxtiraların iqtisadi səmərəliyinin hesablanması və tətbiqi üçün investisiya layihələrinin hazırlanması" mövzularında xüsusi fakultativ tədris kurslarının (hər biri 12 saat) əlavə edilməsi üçün lazımi tədbirlər görsün.
7. AMEA Rəyasət Heyəti aparatının Müəllif hüquqları və patent şöbəsinə (Sadıx Nəbiyev):
- 7.1. AMEA-nın elmi müəssisə və təşkilatlarında patent koordinatorlarının hazırlıq səviyyəsini yüksəltmək üçün onlara müntəzəm təlimlərin keçirilməsini təmin etsin;
- 7.2. 2017-2018-ci illər ərzində AMEA-nın hesabına xarici ölkələrdə patentşünaslıq ixtisası üzrə distant təhsil alması üçün AMEA-nın əməkdaşlarından 4 nəfərin namizədliyini AMEA rəhbərliyinə təqdim etsin;
- 7.3. AMEA-nın müvafiq qurumları ilə birlikdə ildə bir dəfə "AMEA-da elmin kommersiyalaşdırılması sahəsində ən yaxşı layihə" müsabiqəsinin keçirilməsini təmin etsin;
- 7.4. bu sərəncamın icrası ilə bağlı ildə iki dəfə (yanvar və iyul aylarında) arayış hazırlayıb AMEA Rəyasət Heyətinə təqdim etsin.

8. AMEA R yas t Hey ti aparatının Maliyy -iqtisad v  m hasibat u otu  ob si (texnika  zr  f ls f  doktoru İlqar Quliyev) bu s r ncamdan ir li g l n maliyy  m s l l rini h ll etsin.
9. S r ncamın icrasına n zar t AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev  h val  edilsin.

AMEA-nın prezidenti

akademik Akif  lizade

